

# **“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələri**

31 dekabr 2021-ci il tarixinə başa çatan il üzrə  
Konsolidə edilmiş Maliyyə Hesabatları və  
Müstəqil Auditor Hesabatı

# "HOLCİM (AZƏRBAYCAN)" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ VƏ ONUN TÖRƏMƏ MÜƏSSİSƏLƏRİ

## 31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT

Rəhbərlik "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin ("Qrup") 31 dekabr 2021-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyətini, eləcə də həmin tarixə başa çatan il üzrə konsolidə edilmiş əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq olaraq düzgün əks etdirən konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsinə və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Qrupun konsolidə edilmiş maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamağa kömək göstərmək üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə; və
- Qrupun fasılısızlıq prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Qrupda sağlam və effektiv daxili nəzarət sisteminin planlaşdırılması, tətbiqi və saxlanılmasına;
- Qrupun əməliyyatlarının açıklanması və izah edilməsi, habelə, konsolidə edilmiş maliyyə vəziyyətinin istənilən vaxt dəqiqliklə açıklanması üçün yetərli olan və Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğunluğunu təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılmasına;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu standartlarına müvafiq olaraq yerli uçot qeydlərinin aparılmasına;
- Qrupun aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə; və
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Qrupun 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının buraxılması rəhbərlik tərəfindən 29 aprel 2022-ci il tarixində təsdiqlənmişdir:

Rəhbərlik tərəfindən:

Xalid Samaka,  
Baş Direktor  
"Holcim (Azərbaycan)" ASC



Dilbər Sultanova,  
Baş Maliyyə Direktoru  
"Holcim (Azərbaycan)" ASC

Əliabbas Salahov,  
Baş Mühasib  
"Holcim (Azərbaycan)" ASC

## MÜSTƏQİL AUDİTOR HESABATI

"Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına:

### Rəy

Biz "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin ("Qrup") 31 dekabr 2021-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmü gəlir, konsolidə edilmiş kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu siyasətlərinin icmali daxil olmaqla qeydlərdən ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2021-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidə edilmiş maliyyə nəticələri və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

### Rəyin əsasları

Biz auditi Beynəlxalq Audit Standartlarına ("BAS-lar") uyğun olaraq həyata keçirdik. Həmin standartlar üzrə bizim məsuliyyətimiz irəlidə hesabatın *Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditü üzrə Auditorun Məsuliyyəti* bölməsində təsvir olunur. Biz, *Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün Etika Məcəlləsinə* ("MBESS Macallası") uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk və etika ilə bağlı digər öhdəliklərimizi MBESS Məcəlləsinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və uyğun əsası təmin edir.

### Konsolidə edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri olan Şəxslərin Məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanması və düzgün təqdim edilmesi, həmçinin firldaqcılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasını təmin etmək üçün rəhbərliyin zəruri saylığı daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Qrupu ləğv etmək və ya əməliyyatlarını dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa heç bir real alternativi olmadığı hallar istisna olmaqla, rəhbərlik Qrupun fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsi qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsizliklə bağlı məsələlərin açıqlanmasına və mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyəti olan şəxslər Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

### Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditü üzrə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz ümumilikdə konsolidə edilmiş maliyyə hesabatlarında fırıldaqlılıq və ya səhv nəticəsində yarana biləcək mühüm təhriflərin olmaması barədə kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik yüksək səviyyəli əminliyi əks etdirir, lakin bu, BAS-a uyğun olaraq aparılan audit nəticəsində hər zaman mövcud olan bütün mühüm təhriflərin aşkar ediləcəyinə zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu halda götürməklə, istifadəçilərin hazırlı konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı hallarda əhəmiyyətli hesab edilir.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi kimi, biz audit zamanı peşəkar mülahizələr irəli sürür və peşəkar inamsızlığı qoruyub saxlayırıq. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarının fırıldaqlılıq və ya səhv nəticəsində əhəmiyyətli şəkildə təhrif olunması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını tərtib edir və həyata keçirir, həmçinin rəyimiz üçün əsas verəcək yetərli və uyğun audit sübutu əldə edir. Fırıldaqlılıq nəticəsində yaranmış mühüm təhriflərin aşkar olunmaması riski səhv nəticəsində yaranmış mühüm təhriflərin aşkar olunmaması riskindən yüksəkdir, belə ki, fırıldaqlılıq gizli sövdələşmə, saxtakarlıq, qəsdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitlərdə münasib olan audit prosedurlarının tərtib edilməsi məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Qrupun daxili nəzarət mexanizminin səmərəliliyi barədə rəy bildirmək məqsədi güdmürük.
- Rəhbərlik tərəfindən istifada edilmiş mühasibat uçotu prinsiplərinin münasibliyini, edilmiş uçot təxminlərinin və aidiyəti açıqlamaların əsaslığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasılısizlik prinsipindən istifadənin müvafiqliyi və əldə olunmuş audit sübutuna əsaslanaraq Qrupun öz fəaliyyətini fasılısizlik prinsipi ilə davam etdirməsinə şübhə yarada biləcək hadisə və ya şəraitlərlə bağlı mühüm qeyri-müəyyənliyin mövcud olub-olmaması barədə qərar veririk. Mühüm qeyri-müəyyənliyin olması qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda diqqəti konsolidə edilmiş maliyyə hesabatlarının müvafiq açıqlamalarına yönəltməli və ya belə açıqlamalar qeyri-kafi olduqda rəyimizə düzəliş etməliyik. Bizim nəticələr auditor hesabatımızın tarixinədək əldə olunan audit sübutuna əsaslanır. Bununla belə, gələcək hadisə və şəraitlər Qrupun öz fəaliyyətini fasılısizlik prinsipi ilə davam etdirməməsinə səbəb ola bilər.
- Konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatı, struktur və məzmunu, o cümlədən açıqlamaları və maliyyə hesabatlarının təməl əməliyyat və hadisələri düzgün əks etdirib-etdirməməsini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri olan şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi və vaxtı, audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə aşkar etdiyimiz hər hansı mühüm çatışmazlıqlar barədə məlumat veririk.



**"HOLCIM (AZƏRBAYCAN)" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ VƏ ONUN TÖRƏMƏ MÜƏSSİSƏLƏRİ**

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ  
KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT  
(Min Azərbaycan Manatı ilə)**

|  | <b>Qeydlər</b> | <b>2021</b>   | <b>2020</b>   |
|--|----------------|---------------|---------------|
| Gəlir  | 5              | 114,996       | 100,716       |
| Satışın maya dəyəri                            | 6              | (61,598)      | (59,118)      |
| <b>Ümumi mənfəət</b>                           |                | <b>53,398</b> | <b>41,598</b> |
| Çatdırılma xərcləri                            | 7              | (22,399)      | (15,279)      |
| Ümumi və inzibati xərclər                      | 8              | (11,009)      | (8,593)       |
| Satış xərcləri                                 | 9              | (1,762)       | (2,287)       |
| Maliyyə aktivləri üçün ehtiyatda dəyişikliklər | 15             | (3,073)       | (588)         |
| Vergi ehtiyatında dəyişikliklər                | 20             | -             | (1,361)       |
| Maliyyə xərci                                  | 10             | (9,465)       | (10,670)      |
| Məzənnə fərqindən gəlir/(zərər), xalis         |                | 92            | (513)         |
| Digər gəlirlər                                 |                | 1,550         | 783           |
| <b>Vergidən əvvəl mənfəət</b>                  |                | <b>7,332</b>  | <b>3,090</b>  |
| Mənfəət vergisi xərci                          | 11             | (4,208)       | (940)         |
| <b>İl üzrə mənfəət və cəmi məcmu gəlir</b>     |                | <b>3,124</b>  | <b>2,150</b>  |

Əlavə edilmiş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

**"HOLCIM (AZƏRBAYCAN)" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ VƏ ONUN TÖRƏMƏ MÜƏSSİSƏLƏRİ**

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ  
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT  
(Min Azərbaycan manatı ilə)**

|   | Qeydlər | <b>31 dekabr<br/>2021-ci il</b> | <b>31 dekabr<br/>2020-ci il</b> |
|---|---------|---------------------------------|---------------------------------|
| <b>Aktivlər</b>                                     |         |                                 |                                 |
| <b>Uzunmüddətli aktivlər</b>                        |         |                                 |                                 |
| Əmlak, tikili və avadanlıq                          | 12      | 238,121                         | 241,004                         |
| Digər uzunmüddətli aktivlər                         | 13      | 9,581                           | 9,657                           |
| Təxirə salınmış vergi aktivi                        | 11      | -                               | 561                             |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>                   |         | <b>247,702</b>                  | <b>251,222</b>                  |
| <b>Qısamüddətli aktivlər</b>                        |         |                                 |                                 |
| Mal-material ehtiyatları                            | 14      | 11,832                          | 10,819                          |
| Ticarət və digər debitor borcları                   | 15      | 10,370                          | 12,377                          |
| Vergi üzrə debitor borcları                         |         | 812                             | 466                             |
| Qabaqcadan ödəmələr və avanslar                     |         | 2,128                           | 2,191                           |
| Digər qısamüddətli aktivlər                         |         | 41                              | 16                              |
| Pul vəsaitləri və onların ekvivalentləri            | 16      | 11,786                          | 15,740                          |
| <b>Cəmi qısamüddətli aktivlər</b>                   |         | <b>36,969</b>                   | <b>41,609</b>                   |
| <b>Cəmi aktivlər</b>                                |         | <b>284,671</b>                  | <b>292,831</b>                  |
| <b>Kapital və öhdəliklər</b>                        |         |                                 |                                 |
| <b>Kapital</b>                                      |         |                                 |                                 |
| Nizamnamə kapitalı                                  | 18      | 31,813                          | 31,813                          |
| Əlavə ödənilmiş kapital                             |         | 3,302                           | 3,302                           |
| Bölgündürülməmiş mənfəət                            |         | 98,158                          | 106,184                         |
| <b>Cəmi kapital</b>                                 |         | <b>133,273</b>                  | <b>141,299</b>                  |
| <b>Uzunmüddətli öhdəliklər</b>                      |         |                                 |                                 |
| Faiz hesablanan kreditlər                           | 19      | -                               | 113,908                         |
| Uzunmüddətli icarə öhdəliyi                         | 22      | 11,353                          | 5,438                           |
| Təxirə salınmış vergi öhdəliyi                      | 11      | 2,618                           | -                               |
| Ehtiyatlar  | 20      | 2,761                           | 3,372                           |
| <b>Cəmi uzunmüddətli öhdəliklər</b>                 |         | <b>16,732</b>                   | <b>122,718</b>                  |
| <b>Qısamüddətli öhdəliklər</b>                      |         |                                 |                                 |
| Ticarət kreditor borcları                           | 21      | 5,630                           | 5,963                           |
| Faiz hesablanan kreditləri <sup>(i)</sup>           | 19      | 110,537                         | 3,944                           |
| Əlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklər | 17      | 622                             | 1,145                           |
| Hesablanmış öhdəliklər                              |         | 6,911                           | 6,064                           |
| Qısamüddətli icarə öhdəliyi                         | 22      | 698                             | 468                             |
| Ödəniləcək dividendlər                              |         | 95                              | 58                              |
| Müştərilərdən alınmış avanslar                      |         | 3,718                           | 5,689                           |
| Ehtiyatlar  | 20      | 2,952                           | 5,483                           |
| Cari mənfəət vergisi öhdəliyi                       |         | 1,029                           | -                               |
| Cari mənfəət vergisi öhdəliyindən başqa vergilər    |         | 2,474                           | -                               |
| <b>Cəmi qısamüddətli öhdəliklər</b>                 |         | <b>134,666</b>                  | <b>28,814</b>                   |
| <b>Cəmi öhdəliklər</b>                              |         | <b>151,398</b>                  | <b>151,532</b>                  |
| <b>Cəmi kapital və öhdəliklər</b>                   |         | <b>284,671</b>                  | <b>292,831</b>                  |

(i) 57 mln ABŞ dolları məbləğində HIFL kreditin 96,906 min AZN-ni 31 dekabr 2021-ci il tarixinə qısamüddətli kimi təsnifləşdirilmişdir, lakin bu kreditin il başa çatdıqdan sonra ödəmə müddəti 31 mart 2022-ci il tarixindən 31 mart 2025-ci il tarixinə dəyişdirilmişdir. Ətraflı məlumat üçün qeyd 19-a bax.

Əlavə edilmiş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

**"HOLCIM (AZƏRBAYCAN)" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ VƏ ONUN TÖRƏMƏ MÜƏSSİSƏLƏRİ**

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ  
KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
(Min Azərbaycan manatı ilə)**

|  | Qeydlər | 2021            | 2020            |
|--|---------|-----------------|-----------------|
| <b>Əməliyyat fəaliyyətləri:</b>  |         |                 |                 |
| Vergidən əvvəl mənfəət   |         | 7,332           | 3,090           |
| Düzəlişlər:  |         |                 |                 |
| Köhnəlmə və amortizasiya   |         | 15,563          | 15,785          |
| Bank komissiyaları istisna olmaqla maliyyə xərcləri  | 10      | 9,306           | 10,571          |
| Əmlak, tikili və avadanlığın satılması üzrə gəlir  |         | (331)           | (25)            |
| Məzənnə fərqindən (gəlir)/zərər, xalis   |         | (92)            | 513             |
| Maliyyə aktivləri üçün ehtiyatda artım   | 15      | 3,073           | 588             |
| Vergi ehtiyatında (azalma)/artım   | 20      | (1,662)         | 1,361           |
| Bonus ehtiyatında (azalma)/artım   | 20      | (551)           | 41              |
| Xəsərat halları üçün ehtiyatda azalma  | 20      | (84)            | (92)            |
| Əmək münasibətlərinə xitam verilməsi ehtiyatında artım   | 20      | 244             | -               |
| Sahanin bərpası ehtiyatında azalma   | 20      | (1,359)         | -               |
| <b>Dövriyyə kapitalında hərəkətlərdən əvvəl əməliyyat fəaliyyətləri üzrə daxil olan pul vəsaitləri</b> |         | <b>31,439</b>   | <b>31,832</b>   |
| <b>Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:</b>  |         |                 |                 |
| Mal-material ehtiyatlarında (artım)/azalma   |         | (1,013)         | 2,914           |
| Ticarət və digər debitor borclarında artım   |         | (1,066)         | (2,415)         |
| Qabaqcadan ödəmələr və avanslarda azalma/(artım)   |         | 63              | (725)           |
| Vergi üzrə debitor borclarında (artım)/azalma  |         | (346)           | 214             |
| Digər qısamüddətli aktivlərdə (artım)/azalma   |         | (25)            | 325             |
| Ticarət və digər kreditor borclarında azalma   |         | (242)           | (1,331)         |
| Hesablanmış öhdəliklərdə artım/(azalma)  |         | 1,163           | (760)           |
| İlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklərdə azalma   |         | (523)           | (349)           |
| Müştərilərdən alınmış avanslarda (azalma)/artım  |         | (1,971)         | 1,866           |
| Cari mənfəət vergisi öhdəliyindən başqa vergilərdə artım   |         | 2,474           | -               |
| <b>Əməliyyatlardan əldə edilmiş pul vəsaitləri</b>   |         | <b>29,953</b>   | <b>31,571</b>   |
| Ödənilmiş faiz   |         | (12,379)        | (6,019)         |
| <b>Əməliyyat fəaliyyəti üzrə yaranmış xalis pul vəsaitləri</b>   |         | <b>17,574</b>   | <b>25,552</b>   |
| <b>İnvestisiya fəaliyyətləri:</b>  |         |                 |                 |
| Əmlak, tikili və avadanlığın alınması  |         | (6,774)         | (2,578)         |
| Əmlak, tikili və avadanlığın satışından daxilolmalar   |         | 331             | 25              |
| <b>İnvestisiya fəaliyyətlərində istifadə edilmiş xalis pul vəsaitləri</b>                              |         | <b>(6,443)</b>  | <b>(2,553)</b>  |
| <b>Maliyyələşdirmə fəaliyyətləri:</b>  |         |                 |                 |
| Səhmdarlara ödənilmiş dividendlər  | 18      | (11,113)        | -               |
| Faiz hesablanan kreditlərin qaytarılması   |         | (3,403)         | (18,789)        |
| İcarə öhdəliklərinin qaytarılması  |         | (569)           | (487)           |
| <b>Maliyyələşdirmə fəaliyyətləri üzrə istifadə edilmiş xalis pul vəsaitləri</b>                        |         | <b>(15,085)</b> | <b>(19,276)</b> |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis (azalma)/artım                             |         | (3,954)         | 3,723           |
| <b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə</b>                               | 16      | <b>15,740</b>   | <b>12,017</b>   |
| <b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna</b>                                 | 16      | <b>11,786</b>   | <b>15,740</b>   |

Əlavə edilmiş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

**"HOLCİM (AZƏRBAYCAN)" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ VƏ ONUN TÖRƏMƏ MÜƏSSİSƏLƏRİ**

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ  
KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**  
*(Min Azərbaycan manatı ilə)*

|  | <b>Nizamnamə<br/>kapitalı</b> | <b>Əlavə ödənilmiş<br/>kapital</b> | <b>Bölüşdürülməmiş<br/>mənfəət</b> | <b>Cəmi</b>       |
|--|-------------------------------|------------------------------------|------------------------------------|-------------------|
| <b>1 yanvar 2020-ci il tarixinə qalıq</b>                    | <b>31,813</b>                 | <b>3,302</b>                       | <b>104,034</b>                     | <b>139,149</b>    |
| İl üzrə mənfəət və cəmi məcmu gəlir                          | -                             | -                                  | 2,150                              | 2,150             |
| <b>31 dekabr 2020-ci il tarixinə qalıq</b>                   | <b>31,813</b>                 | <b>3,302</b>                       | <b>106,184</b>                     | <b>141,299</b>    |
| İl üzrə mənfəət və cəmi məcmu gəlir<br>Dividendlər (Qeyd 18) | -                             | -                                  | 3,124<br>(11,150)                  | 3,124<br>(11,150) |
| <b>31 dekabr 2021-ci il tarixinə qalıq</b>                   | <b>31,813</b>                 | <b>3,302</b>                       | <b>98,158</b>                      | <b>133,273</b>    |

Əlavə edilmiş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.